

Milli azadlıqdan
şirin nemət yoxdur!

İlham Əliyev

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.



8 avqust
2025-ci il,
cümə
№ 138 (6965)
Qiyməti
60 qəpik

Yeni mərhələnin ilk ADDIMI...

İlham Əliyev Vaşinqtonda...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərdədir



**Avropa ilə Asiya
arasında rəqəmsal
dəhliz**

➔ Bax səh. 5

**ABŞ-Azərbaycan
münasibətlərində
lider amili...**

**Yeni çağırışlar üçün:
əməkdaşlıq, dostluq
və etimad...**

➔ Bax səh. 2



**“Yaşıl enerji” istehsalında
rekord göstərici**

➔ Bax səh. 3

**Nüvədi anıldı...
Zəngəzur mahalında
yerləşən Nüvədi kəndindən
əhalinin deportasiya
edilməsinin 34-cü ildönümü
ilə bağlı tədbir keçirilib**

➔ Bax səh. 5

**Ruhumuzu xilas
işində
ayvazovskilər
bizə lazım deyil**

➔ Bax səh. 4

**Azad ərazilərdə
yaradılan
turizm sənayesi
bölgənin inkişafında
yeni mərhələ açır**

➔ Bax səh. 5

**“Orlovka”-ya
PUA hücumunun
pərdəarxası...
Moskva Bakını
təhdid edir?**

➔ Bax səh. 6



**Dünyanın
gözlədiyi
3 saatlıq
görüş**

➔ Bax səh. 6




Hər saniyə 5 000 avro...

➔ Bax səh. 7

ABŞ-Azərbaycan münasibətlərində lider amili...

İlham Əliyev ilə Donald Tramp arasındakı vacib, səmimi və işgüzar dialoq...



Danılmaz həqiqətdir ki, Azərbaycan yeni dövrdə global mühitin ən diqqətçəkən aktorlarından birinə çevilib. Mühüm strateji geocoğrafi ərazidə təhlükəsizlik arxitekturası yaratması, bütövlükdə, geniş bir coğrafiyada iqtisadi əməkdaşlıq perspektivlərini gücləndirməsi, ən əsası isə qütblərə, hətta sivilizasiyalararası münasibətlərin inkişafına verdiyi töhfə Azərbaycanın növbəti yeri

ləşdiyi bölgədə, bütövlükdə, global anlamda aparıcı güc kimi əhəmiyyətini artırır. Rəsmi Bakının bütün platformalar üzrə yaxın tərəfdaş, inamlı əməkdaş statusu daha da möhkəmlənib. Ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Xoş məramla əsaslanaraq irəli sürdüyümüz təşəbbüslər dünya ölkələri və

Yeni çağırışlar üçün: əməkdaşlıq, dostluq və etimad...

müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu gün rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin



daha dərinləşdirilməsi üçün say göstərir.

Bu mənada, yeni bir mərhələdə inkişaf etmiş ölkə ABŞ-Azərbaycan əlaqələri xüsusilə diqqət çəkir. Hər iki ölkənin başçıları arasında səmimi münasibətlər, işgüzar əlaqələr, ölkələrinin, eləcə də global maraqların qorunması yönündə əda-

lətli və beynəlxalq hüquqa söykənən davranışlar sərgilənməsi Bakı-Vaşinqton təmaslarını yeni çağırışlar, müasir standartlar üzərindən kodlaşdırır. Vurğulandığı kimi, dövlət başçıları arasında mühüm siyasi dialoqun mövcudluğu ölkələrin dost və tərəfdaş statusunda yaxınlaşmasını təmin edir.

Trampın qayıdışı: yeni mərhələ, yeni çağırışlar...

Donald Trampın ABŞ-da yenidən hakimiyyətə qayıdışı Vaşinqtonun son bir neçə ildə yürütdüyü qeyri-adekvat siyasətə son qoydu - bir çox regionlar kimi Azərbaycan ilə də münasibətlərdə yeni bir mərhələ başlandı. İndiki mərhələdə Vaşinqton özünün mənafeyinə

uyğun siyasət qurur. Bu ilin aprelinədə ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, onların (Tramp administrasiyası - red.) indiki siyasəti daha çox Amerikanın milli ma-

raqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir: "Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsidir. Bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əla-

qələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkəyik. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik".

Dövlət başçısı vurğulamışdı ki, Tramp administrasiyası ilə yüksək səviyyəli təmaslarımız qurulub. Bizim qəbul oluna biləcək qarşılıqlı gündəliyimiz mövcuddur: "Düşü-

nürük ki, bu dövr tərəfdaşlığın gücləndirilməsi üçün çox yaxşı imkana çevriləcək. İlk prezidentliyi dövründə də Azərbaycanın Tramp administrasiyası ilə yaxın münasibətləri var idi, heç bir böhran yox idi. Mənim fikrim ondan ibarətdir ki, münasibətlərimiz daha fəal əlaqə və onların indiki siyasəti daha çox ABŞ-ın milli maraqlarına əsaslanacaq".

Azərbaycan və ABŞ-ın birgə söyləri: yeni münasibətlərə doğru...

Bu günün rakursundan səslənən fikirlər artıq öz təsdiqini tapmaqdadır. İki dövlət arasında və iki dövlət başçısı arasında olduqca səmimi münasibətlər mövcuddur. Dövlətimizin başçısı hələ 2024-cü ilin noyabrında prezident seçilməsi münasibətilə Donald Trampa təbrik məktubu ünvanlamışdı. Məktubda Azərbaycanın ABŞ ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi bildirilirdi. Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminlik ifadə olunurdu: "İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır".

Azərbaycan Prezidenti, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə 2024-cü il noyabrın 25-də Donald Trampa telefonla zəng edib. Prezident İlham Əliyev telefon danışığında vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birin-

ci prezidentliyi dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə söylər göstəriləcəyinə ümidvar olduğunu ifadə edib. Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə söylərlə çalışmağın vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı 2025-ci il 21 yanvar tarixli məktubunda onun gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxdığını hər zaman vurğulayıb. Bu Azərbaycan tərəfinin strateji əməkdaşlığın bərpası və inkişafı

üçün möhkəm siyasi iradəsini bir daha nümayiş etdirib və iki ölkə arasında etimadın yenidən qurulması istiqamətində atılan addımların davamlılığını göstərib.

Dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa iyulun 1-də ünvanladığı təbrik məktubunda da bir sıra mühüm və strateji əhəmiyyətli mesajlar yer alıb. Bildirilib ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdə bəzi enerji sahəsində sadıq tərəfdaşdır. Azərbaycanın enerji strategiyasına, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə ABŞ-ın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk. Dövlət başçımız bu gün ölkələrimiz arasında dostluq əlaqələrini və tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanların olduğunu bildirərək deyib: "İqtisadi-ticarət, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur".

Trampdan Bakıya mesaj: Sizinlə işləməyi səbirsizliklə gözləyirəm

Paralel olaraq ABŞ Prezidentinin də Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyi ortadadır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəlmiş qarşılıqlı siyasi iradə ABŞ-dan verilən yüksək səviyyəli mesajlarda da öz əksini tapır. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı məktubda Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu vurğulayıb, qarşılıqlı illərdə əldə edilə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirib. O, Azərbaycanın və Ermənistanın regional sülhə gətirmək üçün atdığı addımları alqışladığını deyib. Donald Tramp, həmçinin qeyd edib: "Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır".

ABŞ Prezidentinin Müstəqillik Günü münasibətilə 2025-ci il mayın 28-də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha bir göstəricisi sayılır. Məktubda Azərbaycan ilə əlaqələrə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, bölgədə sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığımızın yüksək qiymətləndirildiyi vurğulanır. ABŞ Prezidentinin Azərbaycanla birgə əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi, iki ölkə arasında münasibətlərin strateji xarakter daşdığına ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Bu mesaj qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənməsinə dərin inam yaradır.

Şuşa Media Forumu: ABŞ-Azərbaycan əlaqələrində mühüm məqam...

2025-ci il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu ABŞ-Azərbaycan münasibətlərində olduqca vacib bir yerə malikdir. Forumda Prezident İlham Əliyevin ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri baxımından mühüm mesajlar kimi qiymətləndirildi. Tədbirdə Prezident İlham Əliyev gözləntilərin böyük olduğunu xüsusi qeyd etdi: "Ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbii, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiya davamı olacaq. Hazırda o, bütövlüklə

bal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycanla və Ermənistanla yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq".

Bu, yeni münasibətlər sisteminin, yüksək dinamizmə malik əlaqələrin intensivliyini və hərtərəfliyini ortaya qoyan sətirlər idi. Bu fikirlərin diplomatik çəkisi və regional əks-sədası özünü çox keçmədən göstərdi - ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni paylaşdı. Bu paylaşım bir tərəfdən Prezident İlham Əliyevin fikirlərinə verilən açıq və rəsmi bir cavab, digər tərəfdən isə ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymaqla ol-

duğuna dair mühüm bir mesaj kimi dəyərləndirildi. Trampın bu jesti, sadəcə, diplomatik nəzakət deyil, həm də strateji tərəfdaşlığa verilən dəyər göstəricisi kimi qəbul olundu. Bu kontekstdə 2025-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkəsində yaydığı təşəkkür mesajı xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Trampın onun Şuşa Forumundakı çıxışından sitatə paylaşmasına münasibət bildirərək qeyd edib: "Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və söylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə əmələlərinin əhəmiyyətini kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün söylərlərdə uğurlar arzulayırdıq".

Tarixi ənənə

Qeyd edək ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. Prezident Trampın birinci prezidentlik dövründə (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqə sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərmişdir. Xüsusilə Respublika Günü (28 may), Müstəqillik Günü (18 oktyabr) və digər mühüm tarixlərdə məktublarında Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayıb. 2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə dəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd

edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirib. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildirdilər.

44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövlüyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib. Beləliklə, o, dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə söylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipi-nə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşməsinə ümidləri artırır.

Diqqətli olun: Azərbaycanda ictimai fikri çəşdirməyə çalışan səhifələr... Milli Məclisin komissiyası açıqlama yayıb

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə öleyhinə aparılan

dəfili müdaxilə cəhdləri edilərək ölkəmizdə ictimai fikri çəşdirməyə, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır.

Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində "Facebook"da paylaşıldıqdan sonra istifadəçilərdən "Telegram" kimi platformalara keçid etmələri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvanı, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər.

Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımı tədbirlər görülür. Eyni zamanda, qeyd etməliyik ki, "Meta"

şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, bu cür məlumatlara inanmamağa çağırır, ölkəmizə qarşı istifadə edilən hibrid təhdid metodları və alətləri ilə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır.

Ombudsmandan müraciət: "Beynəlxalq təşkilatları humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram"

İşğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minalar, partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq təşkilatlara çağırışında bildirilir.

Qeyd olunur ki, ötən gün Kəlbəcər rayonu ərazisində Ordumuzun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış, bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.


İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilat-



Ermənistanın mina terroru davam etməkdədir

lara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq xəritələrinin Azərbaycanla təhvil verilməsi istiqamətində Ermənistanla ciddi təsir göstərməyə, törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram", - deyər ombudsman vurğulayıb.



qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan "Facebook" vasitəsilə hələ də davam etdiyini bildirir.

Komissiyadan verilən məlumata görə, bir sıra səhifələr ("Echo of Baku", "Azeri Horizon", "Xəbər24", "Merry you", "Azerbajian Pulse", "Az insight" və s.) vasitəsilə adçıkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hə-

"Yaşıl enerji" istehsalında rekord göstərici

Ölkə üzrə ümumi enerji istehsalında bərpaolunan güclərin payı 16 faizə çatıb

2025-ci ilin birinci yarısında Azərbaycanda bərpaolunan enerji mənbələrinin üzrə rekord göstərici qeydə alınıb, "yaşıl enerji" güclərinin istehsalı 15 faizə yaxın artaraq 2 milyard 330,1 mln. kVt.saata çatıb. Bu, son illərin ən yüksək göstəricisi olmaqla bərpaolunan enerji resurslarının ümumi enerji balansında payının sürətlə artdığını təsdiqləyir.

Belə ki, 2 il əvvələ qədər respublika üzrə ümumi enerji balansında "yaşıl güclərin" cəmi çəkisi 10 faizi təşkil edirdi, hazırda bu rəqəm 16 faizə bərabərdir. Bütövlükdə, hazırda ölkəmizdə elektrik enerjisinin istehsal potensialı 13,8 milyard kVt.st təşkil edir ki, onun da təxminən altıda biri bərpaolunan enerji gücləridir. "Yaşıl enerji" portfelinin tərkibi

binə su elektrik stansiyaları (SES) əsas paya malikdir, bu sahədə 1 milyard 860 milyon kVt.st enerji hasil olunub. Digər mənbələr üzrə günəş enerjisi ötən 6 ayda daha rekord nəticə nümayiş etdirib, bu enerji bloklarından istehsalın səviyyəsi 3,5 dəfə artaraq 314,6 mln. kVt.st olub. Külək elektrik stansiyalarında isə enerji potensialı 21 milyon kVt.st

təşkil edib. Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 milyon kVt.st elektrik enerjisi istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 milyon kVt.st daha çox enerji istehsal olunub.

Bu göstəricilər Azərbaycanın "yaşıl enerji" strategiyasının gözlə-

nildiyindən də uğurla həyata keçirilməsindən xəbər verir, "yaşıl güclərin" ümumi enerji istehsalında payının durmadan artdığını şərtləndirir. Bu, bir daha Azərbaycanda bərpa olunan enerji növlərinin hər birində dayanıqlı artımın baş verdiyini göstərir və yaxın 5 il ərzində "yaşıl enerji" gücünün cəmi enerji istehsalında 25 faizi ötcəyini əsaslandırır.

2030-cu ilin hədəfi - 30 faizlik "yaşıl enerji" istehsalı

Hökumətin ssenarilərində əsasən, 2030-cu ilə qədər elektrik enerjisinin bərpaolunan enerjinin payı 30 faizə çatdırılmalıdır. Proqnozlar isə yaxın 5-6 ildə bərpa olunan enerji istehsalının təxminən 5 milyard kVt-st-a çatacağını fərz edir ki, bu da cəmi enerji hasilatının təxminən 34 faizi deməkdir. Yəni, Azərbaycan daha optimist ssenari üzrə "yaşıl enerji" gücünü artırmaqla bölgədə yeni enerji arxitekturasını da möhkəmləndirir.

Azərbaycanın "yaşıl enerji" potensialı qiymətləndirmələrə əsasən, quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin

gücü 7200 MVT-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVT həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturunun yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2

il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ə ötməsinə səbəb olacaqdır.

"Xəzər Yaşıl Enerji Dəhlizi"

Azərbaycanda "yaşıl enerji" istehsalının əhəmiyyətli dərəcədə artması bu enerji resurslarının nəqli üçün də dayanıqlı mənbə formalaşdırır. "Yaşıl enerji" siyasətinin əsas istiqamətlərindən biri kimi yaxın illərdə ixracın şaxələndirilməsi də əsas prioritetdir. Həmin istiqamət üzrə fundamental

Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumunun imzalanması "yaşıl enerji" dəhlizinin gerçəkləşməsi istiqamətində hüquqi-iqtisadi və sərmayə zəmanətinin həllini təmin etmiş oldu. Memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) birinci mərhələsinin həyata keçirilməsinə start verilməsi deməkdir.

Yaşıl Enerji Məşvərot Şurası çərçivəsində imzalanan digər strateji sənəd "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə memorandumdur. Bu sənəd də "yaşıl enerji" proqramı üzrə tərəfdaş ölkələri bir araya gətirir və "yaşıl koalisiyanı" birləşdirir. Daha doğrusu, Özbəkistan və Qazaxıstanla imzalanmış saziş iqtisadi və hüquqi baxımdan tamamlayır və bölgədəki bütün yaşıl interkonnektorları əlaqələndirir. Sazişə əsasən, 4 ölkə (Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan) regionlararası trans-sərhəd "yaşıl enerji" infrastrukturunun birləşdirilməsi istiqamətində zəruri addımlar atacaq.

Beləliklə, Bakıda imzalanan hər iki memorandum 3+4 formatını yaradır və 7 ölkənin yeni enerji strategiyasını əks etdirməklə əsas ana hədəfi - "Qara dəniz kabeli" adlanan "Xəzər Yaşıl Enerji Dəhlizi"nin başa çatdırılmasını təmin edəcək.

E.CƏFƏRLİ



Xarici investorların "yaşıl sərmayələri"

zalanması isə "yaşıl enerji" hərəkatında yeni dalğının başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin deməkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha irit-

tumlu "yaşıl sərmayələr" in qoyuluşuna dair ilkin razılaşmalar da öhdə edilib. Məsələn, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti qarşısındakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.

hüquqi baza yaradılıb, hazırda yaşıl infrastrukturun qurulması işləri sürətlə icra olunur. 3 ay əvvəl Bakıda keçirilən Yaşıl Enerji Məşvərot Şurası nazirlərin 3-cü iclasında ən mühüm razılaşmalardan biri bərpaolunan enerji mənbələrinin tədarükündə iştirakçı ölkələrin yeni investisiya planlarında ortaq mövqe nümayiş etdirilməsi oldu. "Azərbaycan Respublikasının

Azərbaycan hökuməti "yaşıl enerji" sektorunda istehsalın artırılması üçün beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq qurub və son 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın "bp", Avstraliyanın "Fortescue Future Industries", Yaponiyanın "TEPCO", İtaliyanın "Maire Tecnimont", Çinin "China Gezhouba Group Overseas Investment", Fransanın "Total Energies" və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə "yaşıl enerji" sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci

Ruhumuzu xilas işində ayvazovskilər bizə lazım deyil



ELNARƏ AKİMOĞLU,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Qərübə təzadlar dövründə yaşayırıq. Rusiya bizi erməni əsilli rus rəssamı İvan (Ovanes) Ayvazovskinin 2021-ci ilin dekabrında qanunsuz şəkildə qoyulmuş abidəsini Xankəndidən çıxartdıqımıza görə mədəniyyətə asılıkdə ittiham edir. Şuşanın mərkəzində erməni vandalizminin daş pasportu kimi tarixə möhürlənən güllələnmiş heykəllərin aqibətində münasibətin adı necə olsun bəs? Görəsən, Azərbaycanı mədəni abidələrlə müharibədə suçlayanlar niyə həmin o məşum vəhşilik aktlarına qarşı çıxmırdılar?

Tarixin dərinlərinə ensələr görürlər ki, hələ XV əsrdə rus səyyahı Afanasi Nikitinin qeydlərində Azərbaycanla, onun başqa millətlə-

seslərini niyə gözdə tutur, miqrantlara qarşı barbar münasibətləri niyə doğru sayır, məşhur jurnalist-ziyalı Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə, işdən çıxarılaq cəzalandırılmasına niyə etiraz etməyi bacarmır? Buna onların cəsarəti çatmır, yoxsa mədəni-etik əxlaq ölçüləri?!

Azərbaycanda, paytaxt Bakıda onlarla rus məktəbləri var, onlarla Rusiyalı alim, ziyalı, incəsənət xadiminin heykəli, adlarına küçələr var. Bəs Rusiyada Azərbaycanın hansı şair, yazıçı, rəssamının heykəli var? Buyursunlar, bu imperiya təfəkkürlü sənət aşıqları Aşıq Ələsgərin abidəsini ucaltınsınlar, sonra bizə mədəniyyət dərsi keçməyə çalışsınlar. Mən İrəvanda ucaltınsınlar demirəm, çünki onsuz da o abidəni İrəvanda özümüz yaxınlarda ucaldacağıq!

Dünyada bestsellers çevrilmiş məşhur bir Azərbaycan romanı var: "Əli və Nino". Müsəlman Əli ilə xristian Ninonun sevgi macerası üzərində qurulan romanda Azərbaycanın siyasi elitasına daxil insanların toplaşdığı bir yığıncaqda dövrün gərgin siyasi təlatümlərinə münasibət bildiren nüfuzlu şəxs - Bakı milyonçusu, neft maqnatı Ağa Musa Nağıyev deyir: "Mən yaşlı bir adamam... Gördüklərim, eşitdiklərim mənə çox kədərli görünür. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən bizə



rin münayəndələrinə, mədəniyyətinə xoş münasibəti ilə bağlı hansı qeydlər yer alır. L.N.Tolstoy, A.S.Puşkin, S.Yesenin yaradıcılığından Azərbaycana sevgi hansı qızıl xətt kimi keçir. Hətta Çar Rusiyasının dini ədavət yayan imperiya siyasəti Azərbaycan ərazisində çoxkonfessiyalı mühitində problemlər yaratsa da, bunlar cəmiyyətdə dərin kök sala və əhalinin şüurlarına əsrlər uzununu möhürünü vurmuş humanizm dəyərlərinə xələl gətirə bilmədi. İsa Məsih şəxsiyyəti Azərbaycanın görkəmli aydınları, sənət adamlarının şüurunda əzəli doğmalığını saxladı və bu xalq yaşama və münasibətlərində humanist, tolerant qayəyə istinad amilini unutmadı.

İndi Rusiya haqsız olaraq mədəni tolerantlıqdan dəm vurur. Bir daş parçasının sökülməsinə belə etiraz ədasında və təəssübündə olanlar görəsən niyə onlarla insanın tələf olduğu təyyarə qəzasının sonuclarına qatılmaqdan yayırmır? Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında Kreml bu haqlı tələbə qarşı məsuliyyətsiz davranmaq bir yana, bərabərhüquqlu əməkdaşlıq ruhuna zidd addımlar sərgiləməkdədir. Mədəni mövqə ucalığından bəhs edən Zaxarovalar, Zatulınlar, Solovoyovlar, Şvidkoylar Yekaterinburqda baş verən ekstremizm və zorakılıq pro-

lazım olmayan naqışlıkləri təmizləməyə çalışırıq. Bu, pis şey deyil! Tutaq ki, kimsə bizdə məktəb, yaxud xəstəxana açır. Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə və nəyə lazımdır? Yaxud bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası var? Bizim ruhumuz Tanrıya doğru getmək istəyir".

İndi biz yaralarımızı sarıb yalnız bədəni müalicə etmirik, həm də ruhumuzu xilas etməyə çalışırıq. Bu xilas işində "tufan" təbliğatçıları İvan Ayvazovskilər çətin bizə kara gələ. Ona görə də bizim hər kəsə deyiləcək sözüümüz, veriləcək cavabımız var. Yalnız ona görə yox ki, biz öz torpaqlarımızın sahibiyik, kimin heykəlinin orda qalıb qalması da müstəqil siyasət apararıq. Ölkə kimi bizim daxili işimizdir. Həm də ona görə ki, indi sahib olduğumuz torpaqlarımız otuz ilə yaxın işğal prosesində olanda və orda təcavüzün bütün çeşidləri təcrübədə keçiriləndə, hətta ən ekstremal şəraitdə belə, biz ilk növbədə ali insani duyğuların və nəhayət, beynəlxalq hüquq normalarının qorunmasına çağırış motivləri səsləndirib gözləmə mövqeyi tutduq. Nəticədə heç bir "humanist" in səsinə eşitmədik, heç bir dövlətin haqq uğrunda reaksiyasına şahid olmadıq. "Haqq isə verilmədiyinə görə, alındı"! Odur ki, bizə mədəniyyət dərsi keçməyə çalışanlar gedib öz xislətlərini səhmana salsınlar.

Buna Ayvazovski, yaxud azərbaycanlılar neyləsin?!

Nədənsə, 4 il əvvəl, Xankəndidə rus rəssamı Ayvazovskinin heykəlini quranda rusların yadına düşməyib ki, Qarabağda heykəli ucaldılmağa layiq yalnız bir böyük rus rəssamı var: Vereşşagin. Vereşşagindən sərf-nəzər edənlər Ayvazovskini nə üçün

malı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmiş-

dəniz varmı? Ayvazovskinin heykəli Xankəndidə deyil, İrəvanda, yaxud işğal altında olan Kırmda qoyulmalıdır... Ən azı, ona görə ki, Ayvazovski ermənidir, erməni kilsəsinin arxiyepiskopu Qabriel Ayvazovskinin qardaşıdır. Ən azı

Mariya Zaxarovaya və Konstantin Zatulinə qısa xatırlatma

önəmsədiklərini özləri yaxşı bilir. Ona görə ki, rus rəssamı Ayvazovski mənşəcə ermənidir. Bir də Ayvazovski Rusiya Hərbi Dəniz qüvvələri baş qərargahında admiral rütbəsinə bərabər tutulan şəxsi müşavir olub.

İndi Ayvazovskinin heykəlinin Xankəndidən götürülməsindən təlaşa düşsələr, bunu vandalizm əlaməti hesab edənlər Azərbaycana sayı duyurdularsa, Azərbaycana hörmət edirdilərsə və ən başlıcası, səmimiylərsə, 4 il əvvəl öz "sülhməramlı" missiyalarından belə məkrli şəkildə istifadə edib sənəti öz kirli, bölücü siyasətlərinin alətinə çevirməməli, Azərbaycanın tarixi zəfərindən sonra Ayvazovskinin heykəlini Qarabağ torpağına nə vaxtsa partlayacaq mina əvəzi olaraq yerləşdirməməliydilər.

Bakıda Puşkinin heykəlinə qucaq açan Azərbaycan Xankəndidə haqlı olaraq, Ayvazovskinin heykəlini ləğv etdi, qanunsuz qoyulmuş abidənin bu şəhərdə olmasını lazım bilmədi. Təbiri-cəizsə, ardınca Rusiya sülhməramlılarının basdırdığı mina "partladı" və partlayış rus ideoloqları tərəfindən rus mədəniyyətinə qarşı hörmətsizlik və vandalizm aktı kimi əks-səda verdi. Hadisə "Heykəllərə qarşı müharibə" başlığıyla tirajlandı. Halbuki 30 il əvvəl Şuşada onların gözü qarşısında Azərbaycana məxsus heykəllər güllələndirdi. Ayvazovskinin heykəli ilə bağlı hadisə isə əslində, Rusiya dövlətinin xarici siyasəti ilə məşğul olanlara Azərbaycanın verdiyi mükömməl bir mədəniyyət və tarix dərsiydi. Heç olmasa, Xankəndidə Qarabağa heç dəxli olmayan erməni əsilli rus rəssamı Ayvazovskinin yerinə, Qarabağa birbaşa dəxli olan rus rəssamı Vereşşagin heykəlini ucaldıydılar.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova da, Azərbaycana qarşı hər mövzuda, o cümlədən, Ayvazovskinin heykəli məsələsində qaraçıqırıq salan Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Zatulın da bilməmiş deyil ki, "Müharibə apofeozi" tablosunun müəllifi, rus rəssamlığında batalist janrın dahisi Vereşşagin 25 yaşında, yəni 1865-ci ildə Şuşaya gəlmiş. Özü də necə gəlmiş: "Qarabağın mərkəzi olan Şuşaya axşam gec saatlarında çatdım. Qaranlıqda yalnız hündür, sıldırım dağın zirvəsində tikilmiş şəhər divarının qaranlıq silueti görünürdü. Şuşa əvvəllər Qarabağ xanlığının iqamətgahı olub. Şəhər kifayət qədər yaxşı möhkəmləndirilmişdir, iki tərəfdən sıldırım qayalarla, digər tərəfdən isə çox möhkəm tikililər və qüllələri olan divarla qorunur... Bu şəhərin evləri düzün for-

dir". Vereşşagin bu sözlərlə başlayan məqaləsi ilk dəfə Parisdə "Le Tour du monde" jurnalında dərc olunub. Şuşa şəhəri avropalıların marağ dairəsinə elə bu məqalə ilə də daxil olub, Avropada Şuşaya marağ rus rəssamı Vereşşagin bu yazısından sonra başlandı...

Vereşşagin Şuşada məhərrəmlik ayını təsvir edib. Gəlişinin əsas məqsədi də bu idi; həmin rəssam kimi, həm də sənətinə kimi. Məhərrəmlik ayını - misteriya tamaşasını təfərrüatına qədər yazıb. Hətta sanki tamaşanın sinopsisini qələmə alıb. Aktyor işini, teatrallaşdırılmış ayının psixoloji-tarixi qatlarını, tamaşaçıların eforik halını həm rəsm olaraq kağıza, həm də mətn olaraq yazıya köçürüb.

Vereşşagin Şuşada Gövhər ağa məscidini və Azərbaycan evlərini, məhəllələrini rəsm edib. Dərvişləri, şəbəkə tamaşasının epizodlarını, azərbaycanlıların qəlyan çəkdiyi çayxanayı, təhsil aldıqları mədrəsəni, Şuşa məhəllələrini təsvir edib. Şuşada multikultural bir mühit canlandırılıb.

Şuşada çəkdiyi rəsmlərdə azərbaycanlılar çoxluq təşkil edir. Amma buna rəğmən, ermənilər epizodlardır. Zaxarova, yaxud Zatulın bu sualın "niyə"sinə cavab verə bilməmi? Yaxud Rusiyanın "Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, "abidələrlə müharibəyə", rus mədəniyyətinin "ləğv edilməsi" tədbirlərinə son qoymağa" çağırış edən tərribatçı ideoloqlar düşünülənləri, necə oldu ki, Vereşşagin Gövhər ağa məscidini, həm içəridən, həm çöldən gördü və təsvirini çəkdi, amma Şuşada rəssamın özünə daha doğma ola biləcək hansısa xristian məbədinə, tutaq ki, ermənilərin təbircinə, o dövrdə Şuşa mədəni mühitində dominantlıq edən Qazançı kilsəsinə görmədi? Qarabağ yepərxıyasının mərkəzi kimi təqdim olunan Çazançetsots kilsəsi o zaman hələ tikilməmişdi və kilsənin inşası Vereşşagin Şuşada gəldəndən 4 il sonra başlamışdı...

Bu isə həmin illərdə Şuşada erməni deyil, Azərbaycan icmasının dominantlığından soraq verirdi... Belə olan halda (və hansısa rus rəssamının heykəlini yaratmaq onlar üçün bu qədər vacib idisə), Qarabağda heykəli qoyulmalı olan yeganə rus rəssamı Vereşşagin deyildimi? Yoxsa yenidən millətlər arasında tufan yaratmaq məqsədilə məşhur "Tufan" müəllifini yaratmaq nəyə lazım idi?

Ayvazovskinin ən məşhur əsərləri dənizlə bağlıdır. "Doqquzuncu dalğa", "Dənizdə fırtına", "Alatoran", "Dənizdə Qafqaz mənzərəsi"... demək olar ki, bütün əsərləri dənizlə bağlıdır... Qarabağda



Azər Turan

ona görə ki, Ayvazovski Kırmda doğulmuşdu... Ruslar kimi, ukraynalılar da ona iddiaçılıdır. Hətta Nyu-Yorkdakı Metropoliten muzeydə o, erməni mənşəli Ukrayna rəssamı kimi təqdim olunur. Görəsən, Azərbaycanı Ukrayna üzubundə, yəni ruslara aid heykəlləri dağıtmaqda sərləyən Zatulın buna görə Metropoliten muzeyinə etirazını bildirməmi?

Ayvazovski, heç vaxt Qarabağa səfər etməyib, Vereşşagin isə Qarabağda konkret insanları, daha çox Azərbaycanlı türkləri, onların məişətini, məscidini, dini ayinlərini, evlərini, çayxanalarını, məhəllələrini, gənc bəyalarını rəsm edib.

Şuşada Vereşşagin diqqət mərkəzində ermənilər deyil, daha çox müsəlman icması, daha çox azərbaycanlılardır. Şuşaya səfəri də məxsusi olaraq, 1865-ci ilin may ayına təsadüf etməsi Məhərrəmlik ayinlərini şəxsən izləyib təsvir etmək üçün idi. Elə ona görə də, iki ay Şuşada yaşayan Vereşşagin rəsmləri xatirə qeydlərində "Qarabağ xanlarının iqamətgahı" adlandırıldığı bu şəhərin tarixi, əhalisi, etnoqrafik özəllikləri barədə əlimizdə mövcud olan ciddi rus mənbələrindən biridir.

O ki qaldı Ayvazovskiyə... Zaxarovanın bizə sənət və zövq dərsi keçməsi yersizdir. Azərbaycanda sənət zövqü olan hər kəs Ayvazovskinin fırçasına ən azı 100 ildir ki, sayğı ilə yanaşır.

Həm də elə bu mənada bir məsələni xatırladı. Ayvazovski Qafqazda, çağdaş rus ideoloqlarının yanaşdığı bağlamda yeni hadisə deyil, o, 120 il əvvəl də bu kontekstdə var idi, amma bir az fərqli. 120 il bundan əvvəl Qarabağda bizi pantürkiçizmdə, panislamizmdə suçlayan ermənilərin və rus generalı Qoloşapovun hərbi birləşmələrinin törətdikləri qanlı qırğınlardan bəhs edərkən Əli bəy Hüseynzadə Ayvazovskinin rəsmlərini xatırladı və bildirdi ki, "Görülüyər, erməni rəssamlarından dərşənə, dalğaları təsvirdə məharətilə şöhrət qazanmış olan Ayvazovskinin "Tufan" adlı məşhur lövhəsi dəxi bu qədər faciə və əzəmətli bir mənərəyə irayə edəməz..." Yəni bu qədər faciəli və qanlı mənərəni göstərə bilməz.

Buna Ayvazovski, yaxud azərbaycanlılar neyləsin?!

Rus diplomatlar Ayvazovskinin marinist rəsmləri barədə ağır dolusu danışıqda, Vereşşagin "Şuşa eskizləri"ni də unutmasınlar...

Zəngəzur mahalında yerləşən Nüvədi kəndindən əhalinin deportasiya edilməsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib

Gəncə şəhərində Zəngəzur mahalının Mıgri (Meğri) rayonunun Nüvədi kəndindən əhalinin deportasiya olunmasının 34-cü ildönümü ilə bağlı anım tədbiri təşkil olunub.

İlk olaraq, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Qərbi Azərbaycançandan depor-

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, akademik Fikrət Əliyev vurğulayıb ki, özəli sakinlərinin sonuncu deportasiyasına qədər ərazisi

Nüvədi anıldı...

dən yaşamağa başlayıblar. Bu qırğın və talan 1918-ci ildə də təkrarlandı. Evlərdən qovulan Nüvədi camaatı Zəngilanın Vejnəli kəndinin yaxınlığında çadırlarda məskunlaşıb. Məhz Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə nüvədilərə Naxçıvandan mütəmadi olaraq yardımlar göndərilib", - deyə

F.Əliyev diqqətə çatdırıb.

Çıxışlarda belə tədbirlərin tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. 12



AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyinin, Mıgri rayon və Nüvədi kənd icmasının və Gəncə üzrə Mıgri bölməsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında keçirilib.

tasiya zamanı həyatını itirən soydaşlarımızın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Nüvədi kəndinin keçmişinə və deportasiya dövrünə həsr olunmuş videoçarx nümayiş etdirilib.



270 kvadratkilometr olmuş Nüvədi kəndi Mıgri rayonunun ərazisinin təxminən 40 faizini əhatə edib. 1979-cu ilin statistikasına görə, kəndin əhalisinin sayı 1700 nəfər olub. "1906-cı ildə ermənilərin hücumuna məruz qalan nüvədililər 1909-cu ildə vıran qalmış kəndə qayıdıb, onu bərpa edərək yeni-

dər öz dədə-baba yurdundan didərgin düşməmək üçün müqavimət göstərib. Evlərdən qovulan Nüvədi camaatı Zəngilanın Vejnəli kəndinin yaxınlığında çadırlarda məskunlaşıb. Məhz Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə nüvədilərə Naxçıvandan mütəmadi olaraq yardımlar göndərilib", - deyə

yaşlı Fatimə Vəliyevanın öz duyğularını bölüşərək, dədə-babalarının yurduna qayıdış istəyi və inamını dilə gətirməsi tədbirə dərin emosional çalarlar qatıb. Nüvədililər öz özəli yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışın uzaqda olmadığına əminlik ifadə ediblər.

Avropa ilə Asiya arasında rəqəmsal dəhliz

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel xətti üzrə layihənin əsas mərhələsinə start verib

Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dəniz marşrutunun tədqiqatına başlanılıb. Dəniz marşrutunun tədqiqatı sahiləni ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat strateji əhəmiyyətə malik layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri döndürülməyə qədər davam edəcək.

"Rəqəmsal İpək Yolu" Xəzər-Asiya bölgəsini birləşdirəcək

Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel xəttinin tikintisinə dair müqavilə Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə bir neçə ay əvvəl imzalandı. Müqaviləyə əsasən, Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti inşa olunacaq. Bu rabitə platforması çoxtərəfli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksək sürətli internet bağlantısının qurulmasını təmin edəcək.

Tikinti prosesi sahiləni ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli, davamlı kablərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək.

Rəqəmsal kablənin kommunikasiya təminatçıları iki ölkənin aparıcı telekommunikasiya şirkətləri olan "AzerTelecom" və "Kazakhtelecom"dur. Birgə operatorlar tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

"AzerTelecom" şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov bildirib ki, layihə çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu tədqiqatına həyata keçirilməklə layihənin tikintisi üzrə əsas mərhələnin icrasına başlanılıb.

"Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müx-

təlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, və Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu rəqəmsal infrastruktur landşaftı həmin ölkələr arasında məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək. Bu layihə Xəzər-Asiya regionlarında ən optimal və qısa marşrut olmaqla ölkələr arasında kommunikasiya-rəqəmsal bağlantını təmin etməklə yanaşı, bölgədə çalışan



biznes icmasının fəaliyyətində də yeni imkanlar açacaq. Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımı sürətlənməklə bölgəyə yeni tərəfdaşların cəlb olunmasına şərait yaradacaq. Bu çoxtərəfli platforma isə Azərbaycan və Qazaxıstanın inkişafında, eləcə də digər region ölkələrinin dünya miqyasında mövqelərini yüksəldilməsində mühüm rol oynayacaq.

Qarabağ Bəyannaməsinin prioritetlərindən biri

Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu "Rəqəmsal İpək Yolu" platforması həm də Türkdövlətlərin ortaq maraqlarına xidmət edir. Belə ki, 2024-cü ilin iyul ayında Şuşada Türkdövlətləri Təşkilatının (TDT) Dövlət başçıları qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Tərəflər 2023-cü ilin noyabr ayın-

da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər Fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Türkdövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi

platformalardan biri olan "Digital Hub" ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır.

Fiber-Optik Kabel Xətti müasir rəqəmsal hub olmaqla Türkdövlətləri arasında qabaqcıl kommunikasiyaların mübadiləsi, vahid rəqəmsal platformada koordinasiyanın qurulmasına da öz töhfəsini verəcək. Nəticədə bu, qardaş ölkələr arasında regional ticarət həcmələrinin artması və qarşdakı illərdə əlavə mal mübadiləsinin, ələxsus da rəqəmsal ticarətin genişlənməsini təşviq edəcək. Türkdövlətləri öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə "Rəqəmsal İpək Yolu" layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.

"Digital Hub" Türkdövlətlərinin inteqrasiyasını daha da gücləndirəcək

dədir. Belə ki, preferensial (güçətləndirilmiş) çərçivəsində, iki ölkə bir-birinə idxal edilən bir sıra məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmi azaldılıb. Ona görə də, bu hüquqi mexanizmin bütün Türkdövlətlərinin gömrük-ticarət siyasətinə şamil edilməsi nəzərdə tutulub. Bu baxımdan DEPA sazişi səmərələşdirici layihə kimi üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumları-

nin aşağı salınması istiqamətində də vahid çərçivəni təmin edəcək.

Beləliklə, Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu rəqəmsal layihələr, ümumilikdə, bütün Türkdövlətləri arasında qarşılıqlı mübadilələrin və birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığı daha da gücləndirəcək, eləcə də biznes qurumları arasında işgüzar münasibətləri genişləndirəcək.

E.CƏFƏRLİ



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi"nin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə hazırlanmışdır

Azərbaycanda turizmin inkişaf etmiş sahələrindən biri kimi dağ turizmi son illərdə cəlbədiçiliyi ilə daha çox diqqət cəkməkdədir. "Şahdağ" qış-yay turizm kompleksi təkcə respublikamızda deyil, dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. MDB məkanında və digər xarici ölkələrdə dağ turizmi həvəskarların diqqətini cəkmək bu kompleksə axın edən turistlərin sayı ildən-ilə artır. Qəbüləda yerləşən "Tufandağ", Naxçıvandakı dağ turizmi sonuncu da xarici turistlərin marağına səbəb ol-

Azad ərazilərdə yaradılan turizm sənayesi bölgənin inkişafında yeni mərhələ açır

maqdadır. Şahbuzda yerləşən Ağbulaq İstirahət Mərkəzi paraşüt səyahəti üzrə dağ turizmi həvəskarlarında xüsusi zövq yaradır.

Öz coğrafi landşaftı, relyefi ilə seçilən Qarabağ və Şərqi-Zəngəzurd müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu bölgənin geniş dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının zəngin təbiəti, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ekologiyası dağ və ekoturizm üçün ən müntib zondadır. Eləcə də Şuşa, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri zəngin tarixi-memarlıq abidələri ilə Azərbaycanın və dünyanın tarixi turizm mərkəzlərindən hesab olunur. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azix mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur. Hazırda Tuğ, Hadrut, Daşaltıda turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparılması da təsadüfi deyil. Eləcə də "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət



Qorğunun yaradılması da bu starteji məqsədə xidmət edir. Geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlişu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarının əhatəliliyindən xəbər verir. Kəlbəcərdə İstisu qəsəbəsində yenidən inşa olunan "İstisu" sanatoriyası müalicəvi turizm üçün zəngindir.

Bölgə, eyni zamanda, dağ və xizək turizminin inkişafı üçün əlverişli coğrafi mühit mövcuddur. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qa-

yardışa dair I Dövlət Proqramı" da nəzərdə tutulan əsas prioritetlərdən biri bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı zəruri təminatların yaradılmasıdır. Bu məqsədlə turizm sənayesinə müxtəlif iqtisadi stimullar verilib, turizm sektoru vergilərdən azad olunub. Bu ərazilərə investisiya qoyuluşunu artırmaq üçün müxtəlif dövlət dəstəyi tədbirləri müəyyən olunub. Həmin stimullar nəticəsində turizm sənayesinin müasir nümunələri istifadəyə verilib. Son 3 ildə bu ərazilərdə turizm infrastrukturlarının qurulması istiqamətində çoxşaxəli layihələr icra olunub. Zəngilan rayonunun Ağal kəndində "Ağal" hoteli istifadəyə verilib. Şuşada "Qarabağ" və "Xaribülül", "Shusha Boutique Hotel", Xankəndidə "Qarabağ", "Palace", "Bulud", "Şəfqət" və digər hotel-lərin, turizm, işə və xidmət obyektlərinin açılışı bölgənin inkişafında yeni mərhələ açıb.

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası sənədində dağ-xizək turizminin yaradılması da əsas prioritetlər sırasındadır. Qarabağ bölgəsinin relyefi dünyanın ən heyrotamiz kanat-

larının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir ki, bu da dağ-xizək turizminin inkişafında da əlavə imkanlar deməkdir. Laçın rayonunun Minkənd kəndinin sıldırım-dağ ərazilərində və Şuşada qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Bu ərazilərdə nəzərdə tutulan kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Xüsusilə də Şuşadan Xankəndiyə uzanan kanat layihəsi hom turizm baxımından, həm də regionun inkişafı üçün əhəmiyyətlidir. Uzunluğu 6 km-ə yaxın kanat yolu həm də Şuşanı və Xankəndini daha əlçatan edəcək, bu iki şəhər arasında rahat və unikal bir nəqliyyat vasitəsi yaradacaq. Eyni zamanda, Qarabağda inşa olunmuş 3 hava limanı turizm tranzitinin əsas açarı kimi nəzərə alınıb.

Beləliklə, Qarabağ və Şərqi-Zəngəzurd yaradılan turizm sənayesi bölgəyə minlərlə turist gətirəcək. Bu baxımdan Zəngilanda yeni açılış olan hotel həmin strateji konsepsiyanın mühüm hissəsi kimi bölgədə turizm axınlarına qapı açacaq. Eyni zamanda, həmin hotel və azad edilmiş ərazilərdə digər turizm obyektləri turizm sənayesinin yeni-dən formalaşmasını təşviq edərək regionda böyük bir turizm bumnunu formalaşdıracaq, bu isə həmin rayonlarda məşğulluğun təmin olunmasında və əhalinin gəlirinin artmasına səbəb olacaq.

Yeganə

"Orlovka"-ya PUA hücumunun pərdəarxası...

Moskva Bakımı təhdid edir?

Avqustun 6-da Rusiya ordusu Ukraynanın Odessa vilayətində bir sıra mühüm obyektlərə kütüvli PUA və qanadlı raket hücumları həyata keçirib. Ukrayna KİV-lərinin məlumatına görə, Rumıniya-Ukrayna sərhədi yaxınlığında ölkənin qaz tədarükünü təmin edən obyektlərdən biri "Orlovka" qaz-kompresor stansiyası da hücumu məruz qalıb. Hücum nəticəsində stansiya qismən sıradan çıxıb. Sözügedən kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstana mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə olunur - Türkiyə, Bolqarıstan və Rumıniya ərazisindən keçən bu marşrut Azərbaycan qazını Ukraynanın daxili bazarına ötürməyə imkan verir. Qeyd edək ki, ötən ayın sonunda Ukraynanın "Naftoqaz Ukrayna" milli səhmdar cəmiyyəti ilə Azərbaycanın SOCAR şirkəti arasında qaz alqı-satqısına dair ilk müqavilə imzalanıb. Müqaviləyə görə, Azərbaycan qazı Bolqarıstan-Rumıniya qaz kəməri vasitəsilə Ukraynaya nəql olunmalıdır. Bu pilot layihə Ukraynanın enerji təhlükəsizliyində önəmli strateji addım kimi qiymətləndirilir. Hücum zamanı sıradan çıxarılan "Orlovka" stansiyası Ukrayna ilə yanaşı, Trans-Balkan regionu üçün də xüsusi əhəmiyyət kəsb edir. Qərb ekspertləri hesab edirlər ki, hücumun nəticələri həm Ukraynanı, həm də Avropaı çətin duruma sala



Azərbaycana xəbərdarlıq etsə də, öz məqsədinə nail ola bilməyəcək. "2022-ci ilin fevralında müharibə başlayan bəri Rusiya Ukraynada strateji əhəmiyyət daşıyan obyektlərə, xüsusilə enerji infrastrukturuna - təbii qaz-kompresor stansiyalarına, neft emal edən zavodlara və neft-qaz kəmərlərinə PUA və raket zərbələri endirir. Əsas məqsəd isə Ukraynanı enerji resurslarından və enerji mənbələrindən məhrum etməkdir. İki gün bundan öncə "Orlovka" təbii qaz-kompresor stansiyasına hücum

məhz bu məqsədə xidmət edir. Digər tərəfdən isə Rusiyanın son hücumu Azərbaycanı xəbərdarlıq edir. Yeni Moskva Bakıya mesaj göndərir ki, Ukraynanın bütün enerji obyektləri onun hədəfidir. İstənilən halda Odessada baş verən son hadisə Azərbaycan üçün xoş hal deyil. Bu, Azərbaycanın mənafeyinə zərərdir. Moskvanın bu cür davranış sərəgiləməsi qəbul edilməzdir. Amma Moskva nə qədər çalışsa da, Azərbaycan qazının Ukraynaya nəqlinə mane ola bilməyəcək. Azərbaycan, həmçinin Rumıniya və Avropanın bir sıra ölkələrinə də qaz nəql edir," - deyər Ə.İb-rahimov bildirib.

Kreml nədən narahatdır?

Politoloq İlyas Hüseynov qəzətimiz şərhində bildirib ki, Azərbaycanın nailiyyətləri və Cənubi Qafqazda baş verən son proseslər



Kreml ciddi şəkildə narahatdır. "Ukraynanın enerji təchizatında mühüm rol oynayan "Orlovka" stansiyasına hücumun arxasında bir sıra səbəblər dayanır. Birincisi, on-on iki gün bundan öncə Azərbaycan ilə Ukrayna arasında qaz alqı-satqısına dair ilk müqavilə imzalanıb. Bu müqaviləyə görə, Azərbaycanın qaz nəql etdiyi Avropa ölkələrinin siyahısına Ukrayna da daxil oldu. Azərbaycan qazının "Orlovka" qaz stansiyası vasitəsilə Ukraynanın daxili bazarına ötürülməsi nəzərdə tutulub. Təbii ki, Azərbaycanın bu müvəffəqiyyəti

Kreml qəzəbləndirməyə bilməz. Moskvanın son hücumu təhrik edən ikinci səbəb isə Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesinin müsbət məcrada davam etməsidir. Xarici KİV-in məlumatlarına görə, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Görüş ərəfəsində

dir".

Ucuz təhdid

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hüseynov hesab edir ki, Rusiyanın "Orlovka" stansiyasına dron və raket hücumu həm Azərbaycanı, həm də Ukraynanı təhdid etmək xarakteri daşıyır. "Moskva bu hücumu ilə Bakı və Kiyevə mesaj göndərir ki, o, Azərbaycan və Ukraynanın daha da yaxınlaşmasına, iki ölkə arasında enerji əlaqələrinin inkişafına imkan verməyəcək. Əslində, bunun özü bizim üçün müsbət bir haldır. Çünki kimin kim olduğunu görmüş olduq. Moskva Azərbaycanla imzaladığı müttəfiqlik müqaviləsinə hörmət etmir və açıq şəkildə öz qəzəbini və nifrətini büruzə verir. Amma Moskva nə qədər təzyiqlərə əl atsa da, Azərbaycan Ukrayna ilə münasibətlərini Kremlin istəklərinə və arzullarına uyğun yönəltməyəcək. Azərbaycan öz müstəqil xarici siyasət strategiyası var və bu strategiyaya bundan sonra da davam edəcək. Azərbaycanın Trans-Balkan marşrutu ilə Ukraynaya təbii qaz nəql etməyə başlaması yüksək səviyyəli iktətarlı münasibətlərin göstəricisidir. Moskva öz ucuz təhdidləri ilə Azərbaycan-Ukrayna enerji əlaqələrinə zərbə vura bilməyəcək".

Yunis ABDULLAYEV

Dünyanın gözlədiyi 3 saatlıq görüş

Bəlkə də, bütün dünyanın həssaslıqla gözlədiyi Vaşinqtonla Moskva arasında tarixi görüş baş tutdu. Rusiya Prezidenti Vladimir Putinlə

Rusiya - Ukrayna müharibəsində yeni səhifə açıla bilərmi?

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff avqustun 6-da Kremldə bir araya gəldilər. Görüş üç saat davam edib.

Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəri Rusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baş tutub.

Hamı razıdır: Müharibə bitməlidir!

Moskvada 3 saat davam edən görüş barədə detallı məlumatlar verilməyə ehtimal var. Tərəflər aparılan müzakirələrdən razılıqlarını bildiriblər. Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov "İnterfaks" agentliyinə açıqlamasında görüşün faydalı və konstruktiv andlandırdı. "Fox News" un yaydığı məlumatda bildirilir ki, V.Putin müzakirələrin gedişində Tramp-la görüşü təklifini irəli sürüb. Rusiya prezidentinin köməkçisi, həmçinin bildirib ki, görüş zamanı Putin Ukraynadakı minaqışın həlli ilə bağlı bəzi siqnallar verib. Bundan sonra ABŞ-dən gələn xüsusi nümayəndə Putinin istəyini D.Trampa çatdırdı. ABŞ Prezidenti öz növbəsində təklifi müsbət dəyərləndirib və müzakirə mövzusunun Ukraynada savaşı bitirməsi olacağı təqdirdə görüşün gələcək həftə baş tutma biləcəyini deyib. ABŞ-da da Kremldə aparılan müzakirələrlə bağlı müsbət fikirlər ifadə olunur. D.Tramp "Truth" sosial şəbəkə hesabında etdiyi paylaşımında Stiven Uitkoffun Moskvada V. Putinlə çox məhsuldar görüş keçirdiyini yazıb. "Görüşdə xeyli irəliləyiş əldə olunub. Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq", - deyər D.Tramp vur-

gülayıb. Görüşdə "böyük irəliləyiş" əldə olduğunu bildiren ABŞ Prezidenti indiki nöqtəyə çatılmasının asan başa gələcəyini də xüsusi olaraq diqqətə çatdırıb. Həqiqətən də, yol uzun və çətin olub. D.Tramp hələ seçkiqabağı dönmə müharibəni ən qısa müddətdə bitirəcəyini vəd etmişdi. Lakin namizəd kimi vəd vermək asandır. O, Ağ Evdə səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra diqqətini Rusiya-Ukrayna müharibəsinin sonlanmasına yönəltdi. D.Tramp bildirdi ki, bu müharibə onun müharibəsi deyil, onu sələfi Bayden başlatıb. İndi isə müharibəni bitirmək zamanıdır və bu missiyanı özü yerinə yetirəcək. Bununla belə, D.Trampın davamlı səyləri, sülh çağırışları, Putinlə telefon diplomatiyası bir nəticə vermədi və müharibə onun prezidentliyinin ilk 100 günündə növbəti təməllənmədi, əksinə areal daha da genişləndi. Müharibənin uzanması D.Tramp üçün arzu edilməyən deyil. Vədinin həyata keçməsi Ağ Ev sahibinin imicinə

kəlgə salır. Məlumdur ki, ABŞ-in, demək olar ki, əksər prezidentlərinin idarəçiliyi dövründə Ağ Ev dünyanın hansısa bir regionunda yeni-yeni müharibələrin alovlanması bu və ya digər formada iştirak edib. D.Tramp tarixdə müharibə əleyhinə olan ABŞ Prezidenti kimi qalmaq istəyir. Təsədüfi deyil ki, bir sıra dairələr onun Nobel sülh mükafatına namizədliyi irəli sürüb. Ukraynada müharibənin uzanması isə D.Trampın "sülh Prezidentliyi" imici ilə ziddiyyət təşkil edir. Rusiya ilə "yumşaq güc" diplomatiyası işə yaramadıqda, D.Tramp Moskvanın sülh məcbur edilməsi taktikasına keçdi. O, Kremli sülh məsələsinə çəkmək üçün əvvəlcə 50 gün vaxt verdiyini bildirdi və, sonradan Rusiya ordusunun Ukraynaya hücumunu intensivləşdirməsi, daha aqressiv davranması, yeni-yeni ərazilər tutması, hətta dinc insanların, müli infrastrukturuna bələ kütüvli raket atəşinə, dron hücumlarına məruz qalması fonunda məhlul müddətini 10 günə qısaltdı. Əslində, Kremldə Vladimir Putinlə Sti-

ven Uitkoffun görüşü kritik bir görüş idi. Bu, Rusiya - ABŞ münasibətlərində qırıma nöqtəsi ola bilərdi. Elə son vaxtlarda D.Trampın sort qərarlarından incik düşən Qərb blokunun ayrı-ayrı üzvləri də məhz Rusiya-Ukrayna müharibəsini Rusiya - ABŞ müstəvisinə keçirmək üçün planlar qururdular. Putinin Trampın sülh çağırışlarını qəbul etməməsi, telefon diplomatiyasının iflasa uğraması, Ağ Ev sahibinin Kremldən incikliyi açıq mötlə bildirməsi Avropa İttifaqının (Aİ) əlinə işləyirdi. D.Tramp Ağ Evdə yerləşdikdən sonra Ukraynaya dəstək xərclərinin Aİ-nin öhdəliyi olduğunu bildirmişdi. Bundan öndüzlənən Qərb blokunda yer alan dövlətlər onları gözləyən təhlükəli perspektivdən son dərəcə narahatdılar və buna əsas da var. Müharibə Amerika qitəsində deyil, Avropa sərhədlərində gedir. ABŞ olmadan müharibənin ağır yükünü çəkmək Avropa dövlətləri üçün, əlbəttə ki, asan olmayacaq. Buna görə də Qərb bloku Ağ Evin müharibədən uzaqlaşmasını qətiyyətlə istəyir. Onlar D.Trampın Putinə

"Rusiyanın şərtləri barədə daha yaxşı təsəvvürümüz var"

Kremldə baş tutan kritik görüş Qərb blokunun ssenarisinə zidd olsa da, sülh, müharibənin sonulanacağına yeni ümidlər yaradıb. Bu baxımdan ABŞ dövlət katibi Rubionun görüşdən sonra verdiyi açıqlama diqqət çəkir. "Müddətlərlə bağlı dəqiq məlumat yoxdur. Konkret tarixli müzakirə olmur. Amma düşünürəm ki, artıq Rusiyanın müharibəsi barədə daha yaxşı təsəvvürümüz var". Bunu Rubio "Fox Business" kanalının efrində bildirib. "İndi bu şərtləri ukraynalıların və Avropadakı müttəfiqlərimizin - amma ilk növbədə, əlbəttə ki, ukraynalıların - qəbul etməyə nə dərəcədə hazır olduqları ilə müqayisə etməliyik. Əgər həm ukraynalıların, həm də Avropadakı müttəfiqlərimizin qəbul edə biləcəyi bir razılaşma əldə edə bilsək, düşünürəm ki, Prezident Trampın Putin və Zelenskinin iştirakı ilə görüş keçirməsi və bu məsələni həll etməyə cəhd göstərməsi üçün real imkan yaranacaq. Deyərdim ki, bu administrasiya fəaliyyətə başladıqdan bəri ilk dəfədir ki, Rusiyanın müharibəsi bitirmək üçün irəli sürə biləcəyi konkret tələblərlə bağlı əli-mizdə nümunələr var. İndiyədək bu cür təkliflərimiz olmayıb. Təbii ki, Ukrayna tərəfinin söz haqqı var. Biz hər iki tərəfi və onların mövqelərini bir-birinə mümkün qədər yaxınlaşdırmalıyıq ki, Prezident Tramp müdaxilə edərək bu prosesi nəticəyə çatdıra bilsin", - deyər ABŞ Dövlət katibi qeyd edib.



Proseslərin gedişində sürpriz və yaxud Trampın xüsusi bacarığı

Əvvəlki mərhələdə danışıqların pozulması reallığını nəzərə alsaq, yenə də deyər bilərik ki, Tramp hər nə qədər müharibənin sonlanmasına maraqlıdırsa, burada tərəflərin mövqeyi də çox mühüm məqamdır. Ukraynada Kremldə baş tutan müzakirələrdən sonra sülhə və yaxud uzunmüddətli atəşkəse inam artıb. "ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə danışıqlar zamanı Rusiya indiki Ukrayna ilə atəşkəsə daha çox meyilli olduğunu göstərdi". Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam məruzətində bildirib. Dövlət başçısı

daha çox meyillidir. Amma əsas odur ki, bizi və ya ABŞ-ı təffərri ilə aldatmasınlar", - deyər Zelenski vurğula-

yıb. Prezidentin sözlərinə görə, Ukrayna tərəfdarları ilə ümumi mövqə və baxış əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müsavirlərin görüşünü keçirməyi təklif edib. "Ukrayna öz müstəqilliyini mütləq müdafiə edəcək, hamımıza uzun və etibarlı sülh lazımdır. Rusiya başladığı müharibəni son qoymalıdır", - deyər Zelenski əlavə edib. Rusiyanın üçtərəfli görüşə razılıq verməsi də yeni və diqqət çəkən məqamdır. Məlumdur ki, əvvəllər Rusiyanın rəsmiləri V.Zelenskini Ukraynanın legitim Pre-

zidenti saymadıqları ilə bağlı bəyanatlar verirdilər. Onlar Ukraynada prezident seçkiləri keçirib hakimiyyətin dəyişməsinə nail olmaq istəyirdilər. Halbuki Ukrayna qanunvericiliyi müharibə şəraitində prezident seçkilərinin keçirilməsini istisna edir. Bələ çıxır ki, Kremldə baş tutan müzakirələrdən sonra Moskva "Zelenskinin qanuni prezident kimi tanıyıraq" mövqeyindən geri çəkilib və Putin onunla bir masa arxasında əyləşməyə razılıq verir. Tərəflərin sülh müzakirələri aparmaya razılıq verməsinə, əlbəttə ki, D.Trampın xüsusi bacarığı öz təsirini göstərib. Əslində, Moskvada baş tutan 3 saatlıq görüş sülh üçün son şans kimi dəyərləndirilirdi. Moskvadan, Vaşinqtondan, Kiyevdən gələn açıqlamalar bu şansın ümidə çevrildiyini deməyə əsas verir. Sülh gedən yol həmişə açıq olsun!

Mübariz ABDULLAYEV

Dünya üçtərəfli görüşü gözləyir

Rubionun ifadə etdiyi bu fikirlər çox mühümdür. O qənaətə gəlir ki, Moskva mövqeyində müəyyən korreklər edib. Bu korreklər də ABŞ, Rusiya və Ukrayna liderlərinin bir araya gəlməsinə imkan yaradıb. Artıq dünya mediası "ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski gələcək həftə tarixi üçtərəfli görüş üçün bir araya gəlməyə hazırlaşır" xəbərini tirajlayır. Xəbəri ilk olaraq "The New York Times" yayıb və qeyd edib ki, bu sensasion plan artıq formalaşma mərhələsindədir. Məlumatla görə, Tramp Vladimir Putinlə telefon danışıqları aparıb. Danışıqlar zamanı o, gələcək həftəyə, üz-üzə görüşməyi təklif edib. Rusiya tərəfinin ilkin cavabı müsbət olub və bu dialoqun baş tutması artıq real sayılır. "The New York Times" və digər beynəlxalq mənbələrin məlumatına görə, bu görüşdə yalnız üç şəxs iştirak edəcək: Tramp, Putin və Zelenski. Nə ABŞ döv-

lət katibi, nə Lavrov, nə də başqa rəsmi nümayəndələr masa arxasında olmayacaq. Bu, diplomatiya tarixinə özünəməxsus, nadir bir format kimi düşəcək. Müzakirələr iki müharibə tərəfinin və ABŞ prezidentinin iştirakı ilə vasitəçisiz və tam qapalı aparılacaq. Nəşrin məlumatına görə, Tramp çərşənbə günü Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışıqları zamanı planlarını açıqlayıb. Söhbətə, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun Baş katibi Mark Rütte, həmçinin ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da daxil olub. Nəşrin məlumatında bildirilir: "Tramp Putinlə görüşməyi və tezliklə Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyi gözləyir".

Hər saniyə 5 000 avro...

Yelisey Sarayı xarici borc burulğanında

Hazırda Fransa tarixinin ən pis dönməndən keçir, desək, yanlışdır. Ölkə tarixi ənənələrini itirməklə sürətlə demokratiyadan, bərabərlik və qardaşlıq prinsiplərindən uzaqlaşmaqdadır. Prezident Makronun 2018-ci ildən bəri apardığı səmərəsiz xarici siyasət kursunun məntiqi nəticəsi olaraq Fransanın beynəlxalq nüfuzu getdikcə aşağı düşür. O cümlədən Fransanın son 500 il ərzində ən qəddar şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasəti laxlayıb. Artıq daha çox müstəmləkə ərazilərində aborigen xalqlar Yelisey Sarayının idarəçiliyinə daha qətiyyətli "yox" deyirlər. Təkcə

cə son vaxtlarda bir neçə müstəmləkə ərazisi qətiyyətli mübarizədən sonra Parisdən asılılıqdan yaxa qurtarmağa nail olub. Yeni Kaledoniya hələlik bu sıradan sonuncu olsa da, Afrikada, dənizsəfir ərazilərdə yeni inqilab dalğası barədə xəbərlər gəlməkdədir.

Makron iqtidarı isə bu dalğanın qarşısını almaqda aciz durumdadır ki, bu da, eyni zamanda, ölkə daxilindəki açınacaq vəziyyətlə şərtlənir. Belə demək mümkündürsə, indi hakim komandanın başı daxili gərginlikləri aradan qaldırmaq üçün yollar axtarmağa qarıb. Tunelin sonunda isə işıq görünür.

Hökumətdən kədərli etiraf...

Hər bir ölkənin gücü onun milli iqtisadiyyatına bağlıdır. Lakin bu gün Fransa Avropa liderliyi iddialarında bulunsa da, ölkənin tonəzül yaşayan iqtisadiyyatı belə iddialara adekvat deyil. Bu gündə baş nazir Fransua Bayru milli iqtisadiyyatın durumu və ölkənin xarici borcu ilə əlaqədar son dərcə kədərli etirafı ilə deyir. "Fransa çətin iqtisadi vəziyyətdədir, ölkənin dövlət borcu hər saniyə 5 min avro artır". Bunu baş nazir özünün yutub kanalında yayımlanan vətəndaşlara videomüraciətində deyib. Onun sözlərinə görə, ölkənin dövlət borcu artıq 3,4 trilyon avroya çatıb. "Bu, təsəvvür etmək belə çətin olan bir məbləğdir", - deyir

Bayru vurğulayıb.

Baş nazir həddindən artıq borcları Fransa iqtisadiyyatı üçün əsas təhlükə adlandıraraq xərclərin azaldılmasına yönəlmiş təcili tədbirlərin görülməsinin vacibliyini açıqlayıb. O, həmçinin Fransanın dövlət borcuna xidmət xərclərinin sürətlə artmasına diqqət çəkib. "2026-cı ildə borcun faizlərinin ödənilməsi xərcləri 8 milyard avro artacaq. 2027-ci ildə isə heç bir iş görülməyə, daha 10 milyard avro olacaq. Əgər biz heç nə etməsək, 2029-cu ilə qədər bu xərclərin məbləği ildə 100 milyard avroya çatacaq", - deyir hökumət başçısı qeyd edib. 2024-cü ildə borcun xidmət dəyəri 59 milyard avro təşkil edib.



Aparıcı müdafiə sənayesi şirkətinin gəlirləri azalıb

Xarici borcun hədsiz dərəcədə artması fonunda iqtisadiyyatın ayrı-ayrı sahələrində tonəzül meyillərinin müşahidə edilməsi Fransanın digər bir kədərli reallığıdır. Xarici borcun davamlı şəkildə artması investirlərdə dövlətə inamı sarsıdır və beləliklə də, ölkədə işgüzar mühitə mənfi təsir göstərir.

Məlumdur ki, Fransa iqtisadiyyatının aparıcı istiqamətlərindən birini hərbi sənayə təşkil edir. Ancaq artıq tonəzül bu sahəyə də nüfuz edib. Belə ki, Fransanın aparıcı müdafiə sənayesi şirkəti "Thales" Paris birjasında 6 faizlik dəyər itkisi ilə üzvləşib.

"Thales"-in səhmlərinin azalması törəmə şirkəti olan "Naval Group"-a qarşı həyata keçirilmiş kibernetik hücum, eyni zamanda, Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) arasında bağlanmış silah almasına dair siyasi rəziləşmə ilə əlaqələndirilir.

Qeyd edək ki, Aİ Rusiyanın yaratdığı təhlükə fonunda hərbi büdcəsini əhəmiyyətli dərəcədə artıracağını bəyan edib. Bu, "Thales" kimi şirkətlər üçün müsbət signal idi. Lakin Aİ-nin ABŞ-dən silah alacağına dair bəyanatı avropalı istehsalçıların gözləntilərinə mənfi təsir edib.

"Thales" güclü fundamental əsaslara malik olsa da, bu şirkətin qısa müddət ərzində böyük itkilərlə üzvləşmə biləcəyi istisna deyil. Dövlətin şirkətə dəstək vermək imkanları isə sifirə bərabərdir.

Ölkəni böhran vəziyyətindən çıxarmaq üçün iqtisadi alətlərdən istifadə olunmalı, islahatlar aparılmalıdır. Bayru hökuməti isə çıxış yolumu yenidən sərt qənaət rejiminə keçməkdə görür. Qeyd edək ki, Fransa hökuməti 2026-cı ildə büdcə kəsirini 4,6 faiz səviyyəsinə endirməyi planlaşdırır, lakin bunun üçün 40 milyard avro qənaət etmək lazım olacaq. Bu xüsusda fikirlərini ifadə edən Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar BFM TV telekanalına müsahibəsində bildirib: "Bizim 3 trilyon avrodan çox dövlət borcumuz var və hər il kreditörlərə daha çox məbləğ ödəməli oluruq. Beləliklə, büd-

Sərt qənaət rejimi çıxış yolu deyil - ölkədə sosial narazılıqlar artır

cə kontekstində artıq fəvqəladə vəziyyətdəyik. Keçən il kreditörlərə 50 milyard avrodan çox verməmişik, bu il isə 70 milyard avrodan çox olacaq. Bu, müdafiə büdcəsindən xeyli çoxdur. Buna görə də borcu sabitləşdirməliyik, bunun üçün isə büdcə kəsirini azaltmaq lazımdır".

Hökumət büdcə kəsirlərini xərcləri azaltmaq və sərt qənaət rejiminə keçməklə azaltmağı hədəfləyib ki, bu da ölkə boyunca sosial narazılıqların artması ilə müşayiət olunur. Baş nazirin yüksək inflyasiya, artan işsizlik və dövlət borcunun rekord səviyyəyə çatması fonunda "ədələtli və məsuliyyətli büdcə" kimi ümumi və qeyri-müəyyən fikirləri sadəcə populist ritorika kimi qəbul edilir. Bayru iddia edir ki, büdcə həm qənaətcil olmalı, həm də sosial xidmətlərə investisiyanı artırmalıdır. Amma bu iki məqsəd eyni anda həyata keçirmək, xüsusilə indiki böhran şəraitində, demək olar ki, mümkünsüzdür. Ən naharətədiçi məqam isə Bayru hökumətinin siyasi zəifliyini və parlamentdə əksəriyyətin olmamasını nəzərə almaması və ciddi təhlil aparmamasıdır. Aydın şəkildə başa düşülür ki, Bayrunun kompromis və dialoq çağırışları artıq realılıqla adekvat deyil. Buna görə də cəmiyyətin geniş təbəqələri narazıdır, etirazlar artır. Belə bir şəraitdə Makronun komandasının "birlik və anlayış" çağırışı heç bir halda batana gəmini xilas edə bilməz.

Son günlərdə yeni hökumətin bəyan etdiyi büdcə planına qarşı etirazlar cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməkdədir. Baş nazirin iyulun 15-də təqdim etdiyi büdcə islahatları sosial şəbəkə seqmentində gəniş narazılıq yaradıb. Xüsusilə "X" platformasında sentyabrın 10-dan etibarən ölkədə tam və müddətsiz tətillə başlanılması ilə bağlı çağırışlar yayımlanıb. Yerli mətbuatın yazdığına görə, bu təşəbbüsə solcu qruplar, eləcə də sağçı və ifrat sağçılar da qoşulub.

MÜBARİZ

Fələyin administrasiyası

Frans Kafkanın "Qəsr" romanı haqqında

əvvəli ötən saylarımızda

Hələlikə ailəlikə ev dustağıdır, təkcə Barnabas yuxarıların hiddətinə tuş gəlməyib. Bütün ailə onun Qəsrə rəsmən qulluğa götürülməsinə gözüni dikib, ancaq bunu da dəqiq bilmək mümkün deyil. Doğrudur, Barnabasin dəftərxanaya girişi var, ancaq o dəftərxana qonşuluqdakı bir başqa kanselyariyanın, o da özündən daha böyüyünün bir hissəsidir. Bu dəftərxanaya buraxılan kəs o biri kanselyariyalarda nələrlə baş verdiyindən xəbər tutmur, heç kim öz vəziyyətindən, özünə aid işlərdən başqa bir işə qarırmır. Qəsrə olanda Barnabas ağzını açıb bir kəlmə də danışır.

Oğlan artıq Qəsrə qulluğa girə biləcəyinə inanmıyır, ona görə də məktubları həvəsiz aparıb-götürür. Olqa lənətə gəlmiş ailəsinin taleyinin Qəsrədən, qardaşının qulluğa götürülüb-götürülməyəcəyindən asılı olduğunu anladığına görə məmurların nəqərlərlə təvlədə gizli görüşlər keçirir ki, onlardan nəse bir xəbər, məxfi məlumat qopara bilsin.

K.-nin avaragor qalmasından, həyatını, yaşayışını qura bilməməsindən bezən Frida yenidən əvvəlki işinə qayıtmağı qərara alır, özünü K.-nin köməkçilərindən birini də aparır ki, bir iş əllərini ilişdirəndən sonra evlənsinlər.

Klammin katibi Erlanger K.-ni gecə mehmanxanadakı otağında qəbul etmək istəyir. Dəhlizdə bir xeyli adam, o cümlədən K.-nin tanışi mehtər Gerşteker növbə tutub gözləyir. Hamı gecə dövətindən məmnundur, hamı anlıyor ki, Erlanger onları dinləməyi özünə borc bildiyinə görə canına cəfa basib yuxusuna haram qatır - axı onun xidməti iş cədvəlində Kəndə səfər üçün vaxt ayrılmayıb. Ona görə məmurların bir çoxu belə eləyir - kimisi bufetdə, kimisi otel nömrəsində, kimisi yemək masası ətrafında, kimisi də yataqda sakitləri qəbul eləyir.

Dəhlizdə K. Fridayla rastlaşır, qızın könlünü yenidən almağa çalışırsa da, cəhdi səmərə vermür, Frida onu çıxdığı otağı bədnam ailənin qızlarıyla xəyanətinə görə qınayıb K.-dan bırıllıq aralanır. Onunla görüşəndən sonra K. Erlangerin otağının nömrəsini unudur, çaşıb ayrı otağa girir. Burada başqa bir məmur mürgüleyir. Məmur dinləyici tapdığına sevinib K.-ya "xidməti prosedurun aramsızlığı" mövzusunda mülahizələrini söyləyir.

Az sonra Erlanger onu yanına çağırır. Qapı ağzında dayanıb gəlməyə hazırlaşan katib deyir ki, Fridanın iləndən süzülən püvələri içməyə alışmış Klammin yeni bufetçi gələndən özü yer tapa bilmir, bu da onun ağır məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməsinə ciddi əngəl törədir. Odu ki, K. Fridanı geri qayıtsa, bu, onun karyerasının inkişafına müsbət təsir göstərə bilər. Bütün cəhdlərinin havayı olduğunu yavaş-yavaş qanan K. dəhlizdə məlul-məlul boynunu büküb durur.

Səhər saat beşdə mehmanxanada bir canlanma yaranır. Məmurların qapılar arxasından gələn səsləri K.-ya toyuq fərmasından dan yeri sökülən vaxt qışların oyanışını xatırladır. Nöqərlər arabalarla qalaq-qalaq sənəd gətirib otaqlarda məmurlara paylayırlar. Mehmanxana sahibi K.-ni dəhlizdə görcək onu özge qoruğuna girmiş danatək qovur. Sən demə, gecə qəbullarının məqsədi bu imiş ki, məmur ağalar gündüz onlarda ikrah doğuran sakitləri qaranlıqda təzbazar yola versinlər. K.-nin Qəsrə gəlməsi iki katibin qəbulunda olduğunu biləndə mehmanxana sahibi ona püvə salonunda yatmağa rixsət verir. Burada o, Fridadan sonra bufetçi işləyən alyanaq Pepiyə xeyli söhbətləşir, qız ona həyatından, Fridanın məkrindən gileyilir.

Mehtər Gerşteker K.-ya təvlədə iş təklif eləyir. K. anlıyor ki, Gerstekər onun vəziyyətlə Erlangerdən nəse qoparmaq istəyir. Gerstekər niyyətini danmır, K.-ni evinə gəcələməyə aparır...

Bu epizodda əsərin əlyazması qınılır. Romanın sonluğuna bağlı müxtəlif versiyalar var. Mərhum filoloq alim Paşa Əliyev bu ehtimallar haqda belə yazır: "Əsərin iki sonluğu olacağını görürlər. Birincisi: K. Qəsrə heç bir yol olmadığını görür təslim olur. İkincisi: K. Kəndə yaşamaq hüququ qazanır. Qəsrə gedən yolda nəyəse nail olur. Lakin bu hüquq təslim olub qüvvəsinə itirmiş, ölməkdə olan bir adama verilir... Məncə, bu iki sonluğun heç biri əsərin məntiqinə uyğun deyil. Əsər məhz sonluqsuz olmalı idi. Bu natamamlıq son səhifələri düşmüş əlyazmanın natamamlığı deyil, romanın məzmunu ilə bağlı yarımçıqlıqdır. K.-nin çıxılmazlığı, vəziyyətinin bütün faciəvililiyi sonluqsuz əsərdə daha düzgün ək-

sini tapıb. Eyni zamanda, natamam əsərin ümumiyyətə təqdim olunma haqqına, belə bir sonluqsuz faciənin oxucuya təqdim edilə bilmək hüququna malik olub-olmaması Kafkada böyük şəbhələr oyadırdı (bu, onun bir sıra başqa əsərlərinə də aiddir). Buna görə də o, natamam olacaq əsərini natamam saxlasa da (yarımçıq romanın son cümləsi yarımçıq qalıb, lakin bu, onun bittəməyi sübut etmir), ölmündən sonra çap etdirilməsinə razı olmadı".

Qəsrin nəyi simvolizə elədiyi bu günə-cən müzakirə, mübahisə mövzusu. Kimi bunu yerüstü bürokratiyanın, konkret desək, Avstriya-Macaristan imperiyasında qurulu saat kimi işləyən total nəzarət aparatının, əzici, rəhmsiz dövlət mexanizminin rəmzi (repressiyaların şidığı vaxtı anadan olmuş bir sovet ədəbiyyatçısı demişdi ki, biz Kafkanın yuxularını çin çıxarmaq üçün dünyaya gəlmişik), kimi də amansız kosmik idarəçilik sisteminin, hətta Allahın obrazı kimi qavrayır. Birinci baxış, zənnimcə, romanı konkret ictimai-siyasi dövrtün realılıqları çərçivəsinə salmaqla Kafka yaradıcılığının miqyasını kiçiltmək, əhəmiyyətini azaltmaq olar.

İkinci yanaşmaya gələndə bu, Kafkanın ümumi yaradıcılığı kontekstində həqiqətə çox yaxın yozum kimi görünür, ancaq kiçik bir düzəlişlə: Kafkanın düşüncə sisteminə Allah deyər bir qüvvə yoxdur, hətta onun adına Allah desələr də. Biziz tanış olan Tanrı obrazı yer üzünə, insanlara Gü-nəş kimi sevgi, mərhəmət, nur saçan xilas-kar bir qüdrətdir, Kafkanın fəvqəlbəşər qüvvəsi isə bəşər övladlarını Ay kimi soyuq, yalançı, saxta parlıtısıyla aldadan İblis, Şeytan, Fələk obrazına daha çox bəb gəlir. O qüvvə qurtarıcı yox, əzici, dağıdıcı; cəfakəş, əzabkəş yox, cəfa çəkdirən, ağrı, əzab verən qüvvədir.

Bu, başqa məsələ ki, yer üzündə açılan hər tütəng, atılan hər top göylərin hökmünü yerinə yetirməyə hazır şeytan qurğusu kimi, başqa sözlə, yer administrasiyası (Kənd) göy administrasiyasının (Qəsr) icraçı orqanı, yaxud filialı kimi də təqdim oluna bilər. Əslində, romanda elə belədir, Kəndin vəzifəli, səlahiyyətli şəxsləri Qəsrədən təyin olunur, bütün əmrilər, sərəncamlar yuxarıdan verilir. Gerçəkdən, ikinci yozum birinci yozumu nöinki istisna ələmir, əksinə, onu da içinə alır.

Xəfifcə toxunduğumuz iki populyar yanaşmadan başqa populyar olmayan bir yozum da var ki, ona ciddi münasibət bəsləməyi doğru saymıram: guya Kafkanın Qəsrə yol tapmağa can atan qəhrəmanı Avropa sivilizasiyasına inteqrasiya olunmağa çalışsan, özünü qoca qitədə qərib sayan yohudilərin ümumiləşdirilmiş obrazıdır. Hərçənd bu yozumun da özünə görə yaşamaq haqqı var...

Romanın qəhrəmanı K.-nin yerləncən olmasında da, zənnimcə, rəmzi mənə daşıyır: ayağından yer tutandan hamımız yer ölcürük. İndi artıq insanın addımlarını sayan qol saatları da icad olunub, odur ki, ömrümüzü addım-addım ölçməklə addımlarımızı ömrümüzün boyuna tuta bilərik.

K.-ya ayrılan iki köməkçini xeyir-şər mələkləri kimi qələmə verənlər də var. Məne elə gəlir mələklərə Kafka teatrının səhnəsində rol nəzərdə tutulmayıb, K.-yə təhkim olunmuş bir cüt köməkçi fələyin hər bir canlıya hələ ana bətnindəyəkən qarovolcu qoyduğu iki instinktin rəmzidir. Freyd bunlara Eros-Tanatos deyirdi, ancaq bunlar bir-birinə qarşı duran iki ayrı ehtiras növü deyil, özünüqoruma instinkti adında bir bölünməz bioloji silahın, ikibaşlı qılıncın bir ucuna ehtiras, o biri ucuna qorxu deyilən iki başı, bir cüt qütbüdür.

O köməkçilər bundan irəli "Məhkəmə" romanının qəhrəmanı Yozef K.-ni da doğum gündündən (həbsi ona ad gündündə elan olunmuşdu) edaminacan müşayiət eləmişdilər. Özü də qarı Fələyin bu məkrli casusları insanı ölümünə təkcə yola salırlar, həm də aparırlar. Oynada-oynada gözünəbağlı aparırlar, çapa-çapa könlüllü aparırlar, elə aparırlar ki, məxluqat öz sonuna bayram ziyafətinə tələsən kimi tələsir...



F.Uğurlu

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544
“Azərmatbuatıyımı” ASC - 0124411991, 0124404694
“Səma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835

“Qaya” MMC - 0125667780, 0502352343
“Bakmatbuat” MMC - 0124314313
“Ziya LTD” MMC - 0124977696, 0503067744

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Gözə nur verənlərin günü...



Müasir oftalmologiya

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir, lakin mütəxəssislər onun profilaktikası ilə məşğul olmağı daha vacib hesab edirlər.

Həkim və mütəxəssislər zərərli vərdislərdən uzaq olmağı, gözləri Günəşin ultrabənövşəyi şüalarından qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etməyi, qanda şəkərin, təzyiq və xolesterinin səviyyəsini nəzarətdə saxlamağı, A vitamini, Omega-3 və antioksidantlarla zəngin məhsullarla qidalanmağın vacib olduğunu bildirirlər. Həkimlər xüsusilə uşaqların 3D formatında çəkilmiş filmlərə baxmağı məsləhət görmürlər.

Azərbaycanda gənc oftalmoloqlar

rın hazırlanması və oftalmologiyanın inkişafına akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkix-tisəli mütəxəssislər fəaliyyət göstərir, həmçinin kataraktın qarşısını alan, qlaukoma zamanı gözlün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazımlı texnologiyaların köməyi ilə müalicə aparılır.

21 ildir ki, hər il avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Göz xəstəlikləri ilə mübarizə

Gözlərimiz daim qaşığıya ehtiyacı olan ən həssas orqanlarımızdan biridir. Təbii olaraq gözlərdə müxtəlif genetik və ya ətraf mühit təsir



ləri nəticəsində xəstəliklər yaranır. Göz xəstəlikləri göz qapaqları

Həmin günün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstəliklərinə təmənənəsiz məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.

Görmə qabiliyyətini itirmiş insan sanki qanadı qırılmış quşa bənzəyir. Gözlərimiz informasiya, hiss və emosiyadır. Ətraf mühiti tanımaqda və duymaqda bizə yardımçı olan ən əsas duyğu üzvümüzdür. Gözlərimiz olmasaydı, bizi əhatə edən gözəllikləri, dünyanı tanıya bilməzdik. Ona görə də insan görməsini itirdiyi anda özünü hər şeydən məhrum olmuş kimi hiss edir.

Görməsi zəif olan insanlar daha ehtiyatla hərəkət edir, hətta bir çox hallarda ətrafdakıların yardımına ehtiyac duyurlar. Oftalmoloqlar isə bu insanları əməliyyat edib, sanki onlara yeni həyat bəxş edirlər.

mətdir. Göz xəstəliklərinin yaranması üçün ən geniş yayılmış səbəblər bunlardır: Görməyə mane olan az və ya həddindən çox işıqlı yerdə çalışmaq, gözə yad cism qəçması nəticəsində yaranan narahatlıqlar, diabet xəstəliyinin fəsadları, genetik amillər, gözlərdə quruqluq, sinuzit, baş ağrısı, qrip və s. xəstəliklərinin əks təsirləri.

Hazırda müasir tibb göz xəstəlikləri ilə yüksək səviyyədə mübarizə aparır. Amma hələ də insanlar gözə aid olmayan digər xəstəliklərin korluq yaradacağını bilmir. Təhlükə heç gözləmədiyiniz yerdən gələ bilər...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada görmə funksiyasının pozulmasından əziyyət çəkən 2,2 milyard insan var. Xüsusi olaraq qeyd olunub ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edir.

Yeganə BAYRAMOVA

Uca zirvələri fəth edənlər...

Çoxları onları dünyanın ən xoşbəxtləri sayır - insan ayağı dəyməyən yerlərə, uca zirvələrə qalxmaq hər kəsə nəşib olmur. Amma bu məziyyətlərin sırasına onların çəkdikləri əziyyəti əlavə etsək, bunun heç də həmişə zövqlü və asan olmadığı qə

Beynəlxalq Alpinizm Günüdür

naətinə gəlirik. Söhbət alpinistlərdən gedir...

Birdən bir alpinist olmaq mümkün deyil. Əvvəlcə uzun müddət inad

la məşq etmək, marşrutları bilmək, kiçik zirvələrdən başlayıb get-gedə daha uca zirvələrə qalxmağı öyrənmək lazımdır. Yalnız bunlardan sonra ən

uca zirvələri fəth etmək olar. Dağlarda bədbəxt hadisə baş verən zaman ən müasir vertolyotlar, avtomobillər, heç bir texnika köməyə gedə bilməyənə yalnız alpinistlər bu çətin işin öhdəsindən gəlirlər. Onları ölüm təhlükəsi gözləyəndə, həmişə dara düşən adamın köməyinə tələsirlər.

Alpinistlərin xüsusi ləvazimatı var: küləkdən, yağışdan və qardan qorunmaq üçün xüsusi geyim, altı dişli ayaqqabı, buz baltası, ayaqqabılara

bərkidilmiş xüsusi qırmaqlar, qayalara və buzluqlara keçirilən qırmaqlar, çəkiclər, çadırlar, yataq kisələri və başqa aksesuarlar. Onlar insan ayağı dəyməyən yerlərdən keçirlər. Dağlarda bədbəxt hadisə baş verən zaman ən müasir vertolyotlar, avtomobillər, heç bir texnika köməyə gedə bilməyənə yalnız həmin şəxslər bu çətin işin öhdəsindən gəlirlər. Ölüm təhlükəsi olsa da, həmişə dara düşən insanların köməyinə tələsirlər.

Tarixi

1786-cı il avqustun 8-də iki nəfər isveçrəli- həkim Mişel Qabriel Pakkard və dağ bələdçisi Jak Balm Alp dağlarındakı Monblan zirvəsinə qalxıb. Məhz bu tarix dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü kimi qeyd olunur. O vaxtdan uca zirvələrə qalxmağı alpinizm adlandırmağa başladılar.

İdman, yoxsa hobbii?

Əslində, bir çoxları alpinizmi idman adlandırmaq istəmir, ancaq burada fiziki cəhətdən güclü və səbirli idmançılar

toplaşırlar. Yalnız cəsur, dözümlü və igid adamlar sərt küləkdə, 30 dərəcə saxtada dağların hər saniyə uca bilən bağlanmış çıxıntılardan, yumşaq qarlı örtülü təhlükəli yamaqlarından keçə bi

lər. 18-19-cu əsrlərdə avropalı varlı təbəqənin boş vaxtlarını qiymətləndirmək və stabil keçən həyatlarını yeni macəralarla bəzəməyə başladılar. 20-ci

əsrin əvvəllərində başqa xalqların da maraq dairəsini əhatə etməyə başladı. Beynəlxalq bir idman növünə çevrilməsi isə, 1931-ci ildə mərkəzi Cenevrədə olan Beynəlxalq Alpinistlər Birliyinin (UIAA) yaradılması ilə mümkün oldu. Növbəti illərdə müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman budagı halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açdı.

Elmi araşdırmalar zamanı...

Alpinistlər çox vaxt idman məqsədi ilə zirvəyə qalxarkən elmi araşdırmalar da aparırlar. Onlar uca dağ metrostansiyalarında işləyir, dağlarda su-elektrik stansiyalarının tikintisində iştirak edir, 7 min metr hündürlükdə müxtəlif apa-



ratlar yerləşdirirlər.

Beynəlxalq Alpinizm Günü sərhəd tanımır, kişiləri və ruhən möhkəm qadınları birləşdirir. Yüksəklikləri fəth



edənlər Alpinizm günündə görüşlər keçirir, təcrübə mübadiləsi aparır, yeni rekordlar müəyyən edir, təsirli tamaşalar göstərirlər. Dünyanın bəzi şəhərlər



rində idman klubları həmin gün yarışlar, konsertlər və digər bayram tədbirləri təşkil edirlər.

Beləliklə, 8 avqustu yalnız dağ zir-

vələrini fəth edənlər deyil, həm də sənaye alpinizmi ilə məşğul olanlar öz bayramları hesab edirlər. Məlumdur ki, dünyada hər il göydələnlərin, hündürmərtəbəli binaların sayı artır. Belə müxtəssislər binaların fasadlarını və pəncərələrini yuyur, rəngləyir, təmir edir, qardan və sırsıradan təmizləyir, kondisionerləri montaj edirlər.

Yeganə BAYRAMOVA

İyul müşahidələr tarixində üçüncü ən isti analoji ay olub

Klimatoloqlar cümə axşamı bildiriblər ki, keçən ay rekordlar başlayandan bəri Yer kürəsinin üçüncü ən isti iyulu olub və Türkiyədə rekord milli temperatur 50,5 dərəcə Selsiyə çatıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, keçən ay planetdə rekord qıran temperaturda fasilə olsa da, alimlərin texnologiyalarla qlobal istiləşmə ilə əlaqələndirdiyi ekstremal iqlim şəraiti tendensiyası davam edib.

Al-nin Kopernik iqlim Dəyi-

şikliyini Xidmətinin (C3S) məlumatına görə, iyul ayında qlobal səth havasının orta temperaturu 16,68 dərəcə Selsiyə çatıb ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən 0,45 dərəcə yuxarıdır.

C3S-nin direktoru Karlo Buontempo vəziyyəti şərh edib: "Qlobal temperatur rekordları iki il əvvələ aid olan ən isti iyul tendensiyasını davam etdirməyib. Lakin bu, iqlim dəyişikliyinə dayandığı anlamına gəlir. İyul ayında həddindən artıq istilər və fəlakətli

daşqınlar kimi hadisələr fonunda getdikcə istiləşən dünyanın təsirlərinin şahidi olmağa davam etdik".

Üstəlik, 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər olan 12 aylıq dövr qlobal istiləşməni cilovlamaya çalışsın və 2016-cı ildə qüvvəyə minən Paris Sazişində maksimum olaraq müəyyən edilmiş 1,5 dərəcə Selsi həddini keçərək sonayeden əvvəlki səviyyəyə qaytaracaq



1,53 dərəcə daha isti olub.

Dünya hələ bir neçə onilliklərdə ərzində uzunmüddətli qlobal orta temperaturada aid olan 1,5 dərəcə

Selsi hədəfini rəsmi olaraq ötməyib. Bununla belə, bəzi alimlər bu həddən aşağı qalmanın artıq real olmadığını iddia edirlər. Onlar hökumətləri fəlakətli səviyyəyə çatdıran qlobal istiləşmənin qarşısını almaq və ekstremal hava hadisələrinin artımını cilovlamaq üçün CO2 emissiyalarının azaldılmasını sürətləndirməyə çağırırlar.